



ITALIAN TRADE AGENCY

ICE - Italian Trade Commission  
Trade Promotion Office of the Italian Embassy

Ufficio ICE di Baku  
İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı  
İtalya Səfirliyi Əlaqələrinin İnkişafı Üzrə Departament

**Baku 10/07/2020**

**Prot: 0074256/20**

**COD. JTD N. 1/2020**

**ICE Bakı ofisinin marketing və təşviqat fəaliyyətləri üzrə, müddətsiz müqavilə ilə çalışacaq bazar araşdırıcısı köməkçisi (1 nəfər) vəzifəsi üzrə işə qəbul müsabiqəsi**

Xarici Şəbəkənin İdarə olunmasına Dəstək Ofisi direktorunun 11/06/2020 tarixli, 0057851/20 nömrəli qərarı ilə Seçimlər ICE Agentliyinin 07/03/2019 tarixli, 19 nömrəli xidmət əmrinin müddəaları əsasında keçirilir.

*İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı olan İtalya Ticarət Agentliyi (Italian Trade Agency), xarici investisiyaların təşviqinə və xarici bazarlarda İtalyan şirkətlərinin iqtisadi-ticari inkişafı və möhkəmlənməsinə Dövlət xətti ilə dəstək verən qurumdur.*

*Xarici İşlər Nazirliyinin koordinasiyası altında fəaliyyət göstərən ICE Agentliyi, kiçik və orta İtalyan müəssisələri üçün məlumat, dəstək, konsultasiya, təşviqat və təlim fəaliyyətləri ilə bağlı xidmətlər göstərir.*

*Azərbaycanda Bakı Ofisi olaraq fəaliyyət göstərir.*

*Ətraflı məlumatı [www.ice.it](http://www.ice.it) saytından əldə edə bilərsiniz.*

**ICE Bakı Ofisi tərəfindən seçiləcək bazar araşdırıcısı köməkçisi (1 nəfər) marketing, təşviqat və şirkətlərə dəstək fəaliyyətlərinə cəlb olunacaqdır.**

## **1. VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ**

Bazar araşdırıcısı köməkçisinin fəaliyyətlərinə aiddir:

- Sərgilərin və müxtəlif təşviqat tədbirlərinin planlaşdırılması və təşkili: Ofis direktorunun nəzarəti altında büdcənin hazırlanması və idarə olunması daxil olmaqla İtaliyadan və həmçinin İtaliyaya seminar, workshop, görüş, missiya və işgüzar deleqasiyaların təşkili
- Müxtəlif sektorlar üzrə bazar araşdırması və tədqiqatların hazırlanması
- İtalyan şirkətlərinə Azərbaycanda beynəlmiləlləşmə fəaliyyətlərində və xüsusən kommersiya tərəfdaşlıqları və investisiya imkanları axtarışında köməklik göstərmək
- İtalyan şirkətlərinə hüquqi, gömrük, vergi və müqavilə məsələlərində köməklik göstərmək

## **2. İŞ YERİ**

ICE Bakı Ofisi, Landmark 2, 2-ci mərtəbə, Xəqani küç. 45A, AZ 1010, Bakı

### 3. İŞ SAATI

Həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 17:30-dək. Nahar fasiləsi, saat 13:00-dan 13:30-dək

### 4. VƏZİFƏYƏ UYGUN GROSS ƏMƏK HAQQI

Seçilən namizəd, ilk 6 ayı sınaq müddəti olmaqla, müddətsiz müqavilə ilə 1-ci dərəcəli Marketing sahəsinə uyğun bazar araşdırıcısı köməkçisi (Junior Trade Analyst) vəzifəsinə təyin olunacaqdır.

Başlanğıc gross əmək haqqı 13 ay olmaqla hər ay üzrə 1.000 Avro təşkil edir və Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq ödənilir.

### 5. QƏBUL ÜÇÜN ÜMUMİ TƏLƏBLƏR

Məhkumluğu olan şəxslər istisna olmaqla, namizədlər aşağıda qeyd olunan tələblərə uyğun şəxslər olmalıdırlar:

- 18 yaşından aşağı olmayan şəxslər;
- hüquq, iqtisadi və siyasi elmlər, biznesin idarə edilməsi, mühəndislik, elm, informatika və xarici dil ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsini bitirmiş şəxslər; həmçinin bu qeyd olunanlara bərabər və ya ekvivalent sayılan bakalavr və ya magistr dərəcəsini xaricdə bitirmiş şəxslər
- Azərbaycan Respublikası ərazisində ən azı 2 il hüquqi əsaslarla yaşayan şəxslər
- iş icazəsi və Azərbaycan Respublikası ərazisində yaşamaq üçün qeydiyyatda düşmüş və vergi ödəyən şəxslər (Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər üçün); qeyd etmək lazımdır ki, ICE Agentliyi iş icazəsinə aid məsələləri öhdəliyinə götürür.
- əmək qabiliyyətinə malik fiziki sağlamlığı yerində olan şəxslər
- azərbaycan dili səviyyəsi yazılı və şifahi şəkildə mükəmməl olan şəxslər (ana dili)
- ingilis dili səviyyəsi yazılı və şifahi şəkildə mükəmməl olan şəxslər
- yazılı və şifahi şəkildə italyan dili biliyi (elementar səviyyə)
- Məhkumluğu olmayan, eləcə də İtaliya və ya hər hansı xarici dövlətdə davam etməkdə olan məhkəmə prosesinin iştirakçısı olmayan şəxslər

### 6. ÜSTÜNLÜK VERİLƏN TƏLƏB:

- qeyd olunan vəzifə ilə bağlı müvafiq iş təcrübələri

**7. İŞTİRAK QAYDASI QAYDASI** (namizədlər müsabiqə ilə bağlı sənədləri qeyd olunan səhifədən əldə edə bilirlər)

<https://www.ice.it/en/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

Qəbul üçün müraciət (anket forması A), növbəti bəndlərdə qeyd olunan sənədlərin surəti ilə birgə, imzalı və skan olunmuş versiyada, COD JTD n.1/2020 başlığı ilə [baku@ice.it](mailto:baku@ice.it) elektron poçt ünvanına göndərməli və ya birbaşa ICE Agentliyinin Ofisinə çatdırılmalıdır. (12 avqust 2020 tarixində, Bakı vaxtı ilə saat 12:00-dan gec olmamaq şərti ilə)

**Namizədlik üçün aşağıda qeyd olunan sənədlər tələb olunur:**

- Anket forması A<sup>1</sup>  
(<https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>)
- Şəxsiyyət vəsiqəsinin surəti
- Ölkə ərazisində ən azı 2 il hüquqi əsaslarla yaşadığını təsdiq edən sənədin və iş icazəsi barədə sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşı olmayan namizədlər üçün)
- Avropa Birliyi standartlarına uyğun yenilənmiş CV
- Ali təhsili təsdiq edən diplom/ların surəti (eləcə də ali təhsilin digər dərəcələrini təsdiq edən diplom/ların surəti)
- Peşəkar iş təcrübəsini təsdiq edən sənəd/lərin surəti (əvvəlki iş yerindən arayış və ya əmək müqaviləsinin surəti və ya keçirdiyi təcrübə proqramı haqqında sertifikat)

**Seçim müsabiqəsindən kənarlaşdıran hallar:**

- 5-ci bənddə qeyd olunan tələblərə uyğun olmayan müraciətlər
- Müraciət edən namizədin imzası qeyd olunmayan müraciətlər
- 7-ci bənddə qeyd olunan son müraciət tarixindən sonra təqdim olunan müraciətlər

*Təqdim olunmuş müraciətlərin əsasında namizədlərin siyahısı tərtib olunacaq və müsabiqələr üçün təyin olunmuş vaxtdan ən azı 10 gün öncə namizədlərə yazılı şəkildə məlumat göndərilərək müsabiqələrdə iştirak etməyə dəvət olunacaqlar.*

**8. SEÇİM PROSEDURU**

Seçim proseduru ICE Bakı Ofisinin direktoru tərəfindən təyin olunacaq komissiya tərəfindən aşağıda ümumi qeyd olunan ixtisas və iş təcrübələrinin qiymətləndirilməsinə və əlavə 1-də göstərilən meyarlara əsasən həyata keçiriləcəkdir.

**İxtisas və iş təcrübələrinin qiymətləndirilməsi (maksimum 6 bal)**

- Ali təhsil ixtisas/ları: 2 bala qədər
- İş təcrübələri: 4 bala qədər

**9. YAZILI MÜSABİQƏ****a) Yazılı müsabiqə (maksimum 60 bal) müddəti – 1 saat 30 dəq**

1. Qeyd olunan mövzularla bağlı suallara ingilis dilində qısa cavab və test: iqtisadi vəziyyət, beynəlmilləşdirilmə təşviqi ilə məşğul olan italyan qurumları (ICE və digər qurumlar, fəaliyyətlər), Beynəlxalq Marketing

---

<sup>1</sup> Məzmunu: Ad, soyad, doğulduğu yer və tarix, yaşadığı ünvan, əlaqə vasitəsi, fiziki sağlamlığının yerində olmasına dair arayış, vətəndaşlığı, ölkə ərazisində yaşadığı müddət, ölkə və ölkə hüdudlarından kənar məhkumluq hallarının, eləcə də davam etməkdə olan məhkəmə proseslərinin iştirakçısı olması hallarının istisnası, dil bilikləri, hərbi mükəlləfiyyət və rütbə, sahib olduğu ali təhsil və ali təhsilin digər dərəcələri, öncəki iş təcrübələri

İş təcrübələri və təhsillə bağlı uyğun sertifikatların surətini əlavə etmək vacibdir.

2. İngilis dilində test
3. Azərbaycan - italyan dilinə mətn tərcüməsi
4. İngilis - azərbaycan dilinə mətn tərcüməsi

Minimal olaraq 39 bal toplayan, eləcə də n.1 bəndi üzrə maksimal baldan ən azı 65% və n.4 bəndi üzrə maksimal baldan ən azı 70% nəticə göstərən namizəd müsabiqəni keçmiş hesab olunur.

## **10. YAZILI MÜSABİQƏNİN KEÇİRİLƏCƏYİ VAXT**

Yazılı müsabiqənin keçiriləcəyi vaxt və şərtlər barədə məlumat Agentliyin rəsmi saytında <sup>2</sup> dərc olunacaq, habelə namizədlərə elektron poçt vasitəsi ilə məlumat göndəriləcəkdir. Qeyd olunur ki, saytda dərc olunan xəbərlər hər bir cəhətdən daha məlumatlandırıcı xarakter daşıyır.

Yazılı müsabiqənin keçiriləcəyi vaxt avqust ayının üçüncü həftəsi olaraq nəzərdə tutulur (mövcud Covid 19 fəvqəladə vəziyyətinə uyğun olaraq). Müsabiqənin keçiriləcəyi tarix, 10 gün öncədən namizədlərə xəbərdarlıq edilməklə saytda dərc olunacaqdır.

***Yazılı müsabiqədə minimal tələb olunan balı toplayan namizədlər şifahi müsabiqədə iştirak etməyə dəvət olunacaqlar.***

## **11. ŞİFAHİ MÜSABİQƏ**

Şifahi müsabiqənin keçiriləcəyi vaxt və şərtlər barədə məlumat Agentliyin rəsmi saytında<sup>3</sup>, dərc olunacaq, habelə namizədlərə elektron poçt vasitəsi ilə məlumat göndəriləcəkdir. Qeyd olunur ki, saytda dərc olunan xəbərlər hər bir cəhətdən daha məlumatlandırıcı xarakter daşıyır.

Şifahi müsabiqənin keçiriləcəyi vaxt sentyabr ayının əvvəli olaraq nəzərdə tutulur (mövcud Covid 19 fəvqəladə vəziyyətinə uyğun olaraq). Müsabiqənin keçiriləcəyi tarix, 10 gün öncədən namizədlərə xəbərdarlıq edilməklə saytda dərc olunacaqdır.

### **b) Şifahi müsabiqə (maksimum 34 bal) müddəti - 1 saat**

1. Dil biliyi səviyyəsini yoxlamaq üçün italyan dilində müsahibə (elementar səviyyə)
2. İlk yazılı müsahibənin əhatə etdiyi texniki mövzularda ingilis dilində müsahibə
3. Dil biliyi səviyyəsini yoxlamaq üçün azərbaycan dilində müsahibə
4. Kompüter biliklərinin yoxlanılması üçün praktik sınaq

**Şifahi müsabiqədə ümumi baldan minimal 21 bal toplayan namizəd müsabiqəni keçmiş hesab olunacaqdır.**

<sup>2</sup> <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

<sup>3</sup> <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

## 12. SEÇİM PROSEDURUNUN NƏTİCƏSİ

Seçim prosedurunun sonunda namizədlərin göstərdiyi nəticələrin nəzərə alındığı reyting cədvəli tərtib edilərək ICE Agentliyinin saytında<sup>4</sup> dərc ediləcəkdir.

**Qeyd etmək lazımdır ki, 100 baldan minimal olaraq 70 bal nəticə göstərən iştirakçıların namizədliyi keçərli hesab olunacaqdır.**

Əgər vəzifə təyini zamanı sona eyni nəticə göstərən namizədlər qalarsa, italyan qanunvericiliyində qeyd olunan üstünlük halları nəzərə alınacaqdır. Bərabər olduğu halda, üstünlük gənc namizədə veriləcəkdir.

İmtina halında, namizədlərin reyting cədvəlindəki sıralama əsas götürüləcəkdir.

Eyni vəzifəyə müddətli müqavilə üzrə hər hansı əlavə kadr ehtiyacı olduğu təqdirdə, ICE Bakı Ofisi, namizədlərin ən son reyting cədvəlinin nəticələrini əsas götürmək hüququna malikdir.

**ICE Agentliyi seçim nəticəsində nəzərdə tutulan əmək müqaviləsinin bağlanmaması hüququna da malikdir. Prosedur heç bir tələb və kompensasiya təyin edilmədən geri çəkile və ya ləğv edilə bilər.**

## 13. MÜQAVİLƏNİN İMZALANMASI

Qalib namizəd aşağıda qeyd olunan sənədləri təqdim etməlidir:

1. Doğum haqqında şəhadətnamə və ya yerli səlahiyyətli dövlət qurumları tərəfindən təqdim olunan hər hansı ekvivalent sayılan sənəd
2. Aid olduğu vətəndaşlıq haqqında şəhadətnamə və ya yerli səlahiyyətli dövlət qurumları tərəfindən təqdim olunan hər hansı ekvivalent sayılan sənəd
3. Fiziki sağlamlığının yerində olması ilə bağlı tibbi arayış
4. Məhkumluq hallarının olmaması barədə sertifikat və ya yerli səlahiyyətli dövlət qurumları tərəfindən təqdim olunan hər hansı ekvivalent sayılan sənəd
5. Ali təhsil ixtisas/ları ilə bağlı diplom/ların surəti
6. Yaşayış icazəsi ilə bağlı sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslər üçün)

6-cı bənddə qeyd olunan yaşayış icazəsi haqqında sənədin təqdim olunmaması, namizədin işə qəbulu prosesini təxirə salacaqdır.

Yerli səlahiyyətli qurumlar tərəfindən təqdim olunan və qüvvədə olan, eləcə də əvvəlki illərə məxsus yaşayış icazəsi və yaxud sözügedən sənədi əvəz edən arayışın təqdim olunması vacibdir.

AIRE-xaricdə yaşayan italyan vətəndaşlarının qeydiyyatı Ofisinə mütəmadi olaraq müraciət edən şəxslər, qeydiyyat haqqında arayışı, yaşayış icazəsi haqqında sənədi əvəzləyən sənəd kimi təqdim edə bilərlər.

<sup>4</sup> <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

Xarici qurumlar tərəfindən təqdim olunan sənədlər rəsmiləşdirilməlidir. Xarici dildə olan sənədlər, sənədin əslinə uyğun tərcümə ilə birgə təqdim olunmalıdır.

ICE Agentliyi tələblər, ixtisaslar və iş təcrübələri ilə bağlı təqdim edilmiş məlumatların həqiqiliyi ilə bağlı müvafiq yoxlamalar aparmaq hüququna malikdir.

Təqdim edilmiş məlumatların həqiqətə uyğun olmaması, əlavə tədbirlər istisna olmaqla, namizədin ICE Agentliyinin seçim prosedurlarından kənarlaşdırılmasına, onunla müqavilə bağlanılmamasına və mövcud əlaqələrin dərhal kəsilməsinə səbəb olacaqdır.

Həmin şəxsə, Respublika Prezidentinin 28 dekabr 2000-ci il, 445 nömrəli fərmanının 76-cı maddəsinə uyğun olaraq sanksiya tətbiq olunacaqdır.

#### 14. ŞƏXSİ MƏLUMATLARIN İSTİFADƏSİ

Aİ 2016/679 qaydalarına və eləcə də 30 iyun 2003-cü il tarixli 196 nömrəli fərmanın müddəalarına və müvafiq dəyişikliklərinə uyğun olaraq seçim prosedurunda iştirak etmək üçün toplanan məlumatlar yalnız prosedurun özü və işə qəbul proseduru ilə əlaqəli məqsədlər üçün istifadə olunacaqdır.

#### 15. ÜMUMİ MÜDDƏALAR

Seçim müsabiqəsində iştirak, bu elanda nəzərdə tutulanların tam və qeyd-şərtsiz qəbul edilməsi deməkdir.

Elanla əlaqəli hər hansı bir məlumat əldə etmək üçün [baku@ice.it](mailto:baku@ice.it) elektron poçt ünvanına müraciət edilə bilər.

Elan ICE Agentliyinin Bakı ofisinin

<https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

səhifəsində dərc edilmişdir.

Bu elanla əlaqəli bütün məlumatlar yalnız ICE Agentliyinin saytında dərc ediləcəkdir.

Maurizio Ferri  
Direktor  
ICE Bakı Ofisi



Uffizio ICE Agenzia di Baku  
Maurizio Ferri



ITALIAN TRADE AGENCY  
ICE - Italian Trade Commission  
Trade Promotion Office of the Italian Embassy

**Baku 10/07/2020**  
**Prot: 0074256/20**

**COD. JTD N. 1/2020**

**Bando per l'assunzione di 1 assistente analista di mercato da impiegare nelle attività di marketing e promozionali, dell'Ufficio ICE di Baku con contratto di lavoro a tempo indeterminato**

*Autorizzazione Direttore dell'Ufficio di Supporto per la Gestione della Rete Estera n. 0057851/20 del 11/06/2020*

*Selezione effettuata in base alle disposizioni dell'OdS 19 del 07/03/2019 dell'ICE-Agenzia.*

*L'ICE Agenzia per la promozione all'estero e l'internazionalizzazione delle imprese italiane (ITA) è l'organismo attraverso cui il Governo favorisce il consolidamento e lo sviluppo economico-commerciale delle imprese italiane sui mercati esteri e la promozione degli investimenti esteri.*

*L'Agenzia ICE opera sotto il coordinamento del Ministero degli Affari Esteri e svolge attività di informazione, assistenza, consulenza, promozione e formazione alle piccole e medie imprese italiane.*

*In Azerbaigian opera attraverso l'Ufficio di Baku. Maggiori informazioni sono disponibili sul sito [www.ice.it](http://www.ice.it).*

**L'Ufficio ICE di Baku seleziona 1 assistente analista di mercato da impiegare nelle attività di marketing, di promozione e di assistenza delle imprese.**

### **1.COMPITI E RESPONSABILITA'**

Le attività svolte dall'assistente analista di mercato includono:

- La pianificazione ed organizzazione di fiere commerciali, e vari eventi promozionali quali: seminari, workshop incontri, missioni e delegazioni imprenditoriali da e per l'Italia, inclusa la preparazione e la gestione del budget sotto la supervisione del direttore dell'Ufficio
- L'elaborazione di studi e ricerche di mercato in diversi settori merceologici
- L'assistenza alle imprese italiane nelle attività di internazionalizzazione in Azerbaigian ed in particolare nella ricerca di partner commerciali e di opportunità di investimento
- L'assistenza alle imprese italiane su questioni legali, doganali, fiscali e contrattuali

### **2.LUOGO DI LAVORO**

ICE Agenzia Ufficio di Baku, Landmark 2, 2<sup>nd</sup> Floor, 45A Khagani St., Baku.

### **3.ORARIO DI LAVORO**

Tempo pieno dal Lunedì al Venerdì dalle ore 9:00 alle ore 17:30 con pausa pranzo dalle 13:00 alle 13:30

#### 4. INQUADRAMENTO E RETRIBUZIONE LORDA

La risorsa selezionata sarà assunta a tempo indeterminato, previo superamento di un periodo di prova di 6 mesi, con inquadramento corrispondente all'area Marketing livello 1 assistente analista di mercato (Junior Trade Analyst)

La retribuzione lorda iniziale è pari a Euro 1.000 al mese per 13 mensilità, il pagamento è effettuato in Azn al tasso di cambio ufficiale del giorno applicato dalla Banca Centrale CBAR

#### 5. REQUISITI GENERALI PER L'AMMISSIONE.

I candidati devono essere in possesso, pena l'esclusione, dei seguenti requisiti:

1. età non inferiore ai 18 anni;
2. laurea triennale (L) o laurea magistrale (LM) o laurea specialistica (LS) o diploma di diploma di laurea nelle classi di laurea appartenenti alle discipline giuridiche, delle scienze economiche, politiche e sociali, della gestione di impresa, ingegneristiche, scientifiche, informatiche e delle lingue straniere; titoli stranieri equiparati o equipollenti;
3. abbiano la residenza da almeno 2 anni in Azerbaijan
4. abbiano un permesso di lavoro (per i cittadini non azeri) e siano residenti fiscalmente in Azerbaijan. Si precisa che L'ICE agenzia non sponsorizza visti di lavoro.
5. Siano di sana costituzione
6. Ottima conoscenza della lingua azera scritta e parlata (madrelingua)
7. Ottima conoscenza della lingua inglese scritta e parlata (proficiency)
8. Conoscenza della lingua italiana (livello elementare)
9. Non abbiamo riportato condanne penali e non siano destinatari di provvedimenti che riguardano l'applicazione di misure di prevenzione, di decisioni civili e di provvedimenti amministrativi iscritti nel casellario giudiziale.

#### 6. REQUISITI PREFERENZIALI:

- pregresse esperienze professionali attinenti e relative alla posizione in oggetto

#### 7. MODALITÀ DI PARTECIPAZIONE ( Documentazione disponibile alla pagina <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan> )

La domanda di ammissione (Form A) alla selezione dovrà essere trasmessa per via telematica, firmata, scansionata e corredate delle copie della documentazione indicata nei punti successivi, al seguente indirizzo [baku@ice.it](mailto:baku@ice.it) con **oggetto: COD JTD n.1/2020** o consegnata in cartaceo direttamente all'ufficio (entro e non oltre le ore 12:00 del 12 agosto 2020 - ora di Baku).

#### La candidatura dovrà contenere:



- Form A di candidatura<sup>5</sup> - scaricabile alla pagina <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>  
Copia del documento di identità
- Copia del certificato di residenza che attesti la residenza da almeno due anni e del permesso di lavoro (per i candidati non cittadini azeri).
- Curriculum Vitae aggiornato sul modello europeo
- Copia dei titoli di studio
- Copia dei titoli attestanti l'esperienza professionale (certificati di stage o contratti di lavoro o dichiarazioni del datore di lavoro).

Determinano l'esclusione dalle prove di selezione:

5. le domande dalle quali non risulti il possesso di tutti i requisiti generali indicati nel punto 5
6. le domande prive di sottoscrizione autografa (firma)
7. le domande pervenute oltre il termine indicato al punto 7

*In base alle domande presentate in tempo utile sarà formato un elenco di candidati che saranno ammessi a sostenere le prove e che saranno convocati a mezzo di comunicazione scritta almeno 10 giorni prima della data fissata per le prove stesse.*

## 8.PROCEDURA SELETTIVA

La selezione sarà effettuata da parte di una Commissione di valutazione nominata dal Direttore dell'Ufficio di Baku, che opererà in applicazione dei criteri di seguito indicati sinteticamente e riportati in dettaglio nell'**Allegato 1**.

### Valutazione Titoli ed esperienze professionali (Massimo 6 punti)

- Titoli di studio: fino a 2 punti;
- Esperienze professionali: fino a 4 punti;

## 9.PROVA SCRITTA:

### a) Prova Scritta (Max 60 punti) – durata 1 ora e 30 minuti

1. Domande a risposta breve e test a risposta multipla su: Attualità economica, Sistema italiano di promozione dell'internazionalizzazione (ICE ed altre Istituzioni, attività e funzionamento), Marketing internazionale. La prova sarà in lingua inglese.
2. Test in inglese a risposta multipla

---

<sup>5</sup> Contenente: cognome, nome data e luogo di nascita e residenza, recapito presso il quale devono essere inviate eventuali comunicazioni, dichiarazione di sana costituzione fisica, cittadinanza, da quanto tempo risiede nel paese assenza di eventuali condanne penali comprese quelle inflitte all'estero nonché i provvedimenti penali pendenti a loro carico in Italia e all'Estero' la conoscenza delle lingue, la posizione nei riguardi degli obblighi militari, il possesso del titolo di studio di accesso e di eventuali titoli superiori, le precedenti esperienze lavorative. Per titoli ed esperienze lavorative occorrerà allegare idonea certificazione anche in copia.

3. Traduzione di un testo dall'Azero all'Italiano
4. Traduzione di un testo dall'inglese all'azero

La prova si intenderà superata se il candidato avrà raggiunto un punteggio minimo complessivo di 39 punti ed almeno il 65% del punteggio massimo relativo alla prova n.1 ed il 70% del punteggio massimo per la prova n.4.

## 10.CALENDARIO DELLA PROVA SCRITTA

Il calendario e le modalità di svolgimento della prova scritta saranno pubblicate sul sito dell'ICE-Agenzia<sup>6</sup>, saranno anche comunicate ai candidati via email, fermo restando che la pubblicazione sul sito ha valore di notifica a tutti gli effetti.

Indicativamente la prova scritta sarà effettuata nella terza settimana di agosto (compatibilmente con le disposizioni relative all'emergenza Covid-19). La data sarà pubblicata con un preavviso minimo di 10 giorni.

***I candidati che nelle prove scritte hanno raggiunto il punteggio minimo saranno invitati a sostenere la prova orale.***

## 11.PROVA ORALE

Il calendario e le modalità di svolgimento della prova orale saranno pubblicate sul sito dell'ICE-Agenzia<sup>7</sup>, saranno anche comunicate ai candidati via email, fermo restando che la pubblicazione sul sito ha valore di notifica a tutti gli effetti.

Indicativamente la prova orale sarà effettuata all'inizio di settembre (compatibilmente con le disposizioni relative all'emergenza Covid-19). Le date saranno pubblicata con un preavviso minimo di 10 giorni.

### b) Prova orale (Max 34 punti) – durata 1 ora

1. Conversazione in Italiano intesa a verificare il livello di conoscenza della lingua
2. Conversazione in inglese sulle materie tecniche oggetto della prima prova scritta
3. Conversazione in Azero intesa a verificare il livello di conoscenza della lingua
4. Prova pratica di uso del personal computer

**La prova si intenderà superata se il candidato avrà raggiunto un punteggio minimo complessivo di 21 punti.**

---

<sup>6</sup> <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

<sup>7</sup> <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

## 12. ESITO DELLA SELEZIONE

Al termine della procedura selettiva, sarà stilata una graduatoria definitiva, che terrà conto dei punteggi complessivi riportati nell'intero iter di selezione e che sarà pubblicata sul sito dell'ICE-Agenzia<sup>8</sup>.

**Per conseguire l'idoneità i candidati devono ottenere un punteggio minimo di 70 su 100.**

Nell'ipotesi in cui vi siano candidati ex-aequo all'ultimo posto utile per il conferimento dell'incarico, si terrà conto dei titoli di preferenza previsti dalle vigenti disposizioni. In caso di ulteriore parità verrà data precedenza al candidato più giovane. In caso di rinuncia, si procederà allo scorrimento della graduatoria.

L'Ufficio ICE di Baku si riserva di attingere alle graduatorie definitive, in caso di eventuali necessità di personale con medesimo orientamento.

**L'ICE Agenzia si riserva di non procedere al conferimento del contratto di lavoro determinato all'esito della selezione. Pertanto, la partecipazione alla procedura selettiva non dà alcun titolo al conferimento dello stesso. In particolare, la procedura potrà essere annullata o revocata senza che ciò dia titolo per risarcimenti o richieste di alcun tipo.**

## 13. STIPULA DEL CONTRATTO

Il candidato risultato vincitore dovrà produrre la seguente documentazione:

1. certificato di nascita o documento equivalente emesso dalle autorità locali
2. certificato di cittadinanza posseduta o documento equivalente emesso dalle autorità locali
3. certificato di sana costituzione fisica
4. certificato penale o documento equivalente rilasciato dalle Autorità locali
5. titolo di studio in copia autentica
6. copia del permesso di soggiorno (per i soli candidati non azeri)

Con riferimento al punto 6 si sottolinea che in mancanza di tale documentazione non è possibile procedere con l'assunzione del candidato.

Con riferimento al requisito della residenza è opportuno chiarire che l'attestazione da presentare è di norma il certificato di residenza emesso dalle autorità locali competenti. I cittadini italiani regolarmente iscritti all'anagrafe degli italiani residenti all'estero (AIRE) possono presentare una dichiarazione sostitutiva di certificazione di iscrizione all'Aire.

La certificazione prodotta da un'amministrazione straniera deve essere legalizzata. La certificazione redatta in lingua straniera deve essere corredata da traduzione conforme all'originale.

---

<sup>8</sup> <https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

L'ICE Agenzia si riserva, inoltre, di effettuare idonei controlli sulla veridicità di quanto dichiarato in ordine al possesso dei requisiti, dei titoli e delle esperienze professionali. L'accertata non veridicità delle dichiarazioni rese comporterà, fatte salve ulteriori azioni, l'interdizione dalle procedure selettive di ICE Agenzia, la non contrattualizzazione o l'interruzione immediata di qualsiasi rapporto in essere.

L'interessato incorrerà inoltre nelle sanzioni penali di cui all'Art 46 del D.P.R 28 dicembre 2000 n.45.

#### **14. TRATTAMENTO DEI DATI PERSONALI**

I dati raccolti con la domanda di partecipazione alla procedura di selezione saranno trattati esclusivamente per le finalità connesse all'espletamento della procedura stessa e per le successive attività inerenti l'eventuale procedimento di assunzione, nel rispetto di quanto previsto dal decreto legislativo 30 giugno 2003, n. 196 e successive modificazioni e dal Regolamento UE 2016/679.

#### **15. DISPOSIZIONI GENERALI**

La partecipazione alla selezione comporta l'accettazione integrale ed incondizionata di tutto quanto previsto nel presente bando.

Eventuali informazioni relativamente al presente bando potranno essere richieste all'indirizzo di posta elettronica: [baku@ice.it](mailto:baku@ice.it)

Questo bando ed ogni comunicazione ad esso relativa sarà pubblicato esclusivamente sul sito dell'ICE-Agenzia. Ufficio di Baku  
<https://www.ice.it/en/index.php/markets/azerbaijan/baku/job-openings-azerbaijan>

**Ufficio ICE di Baku**  
**Il Direttore**  
**Maurizio Ferri**

